

**Forma № 11**

**SİĞORTA (TƏKRARSİĞORTA) ƏMƏLİYYATLARI HAQQINDA  
TƏCİLİ HESABAT (aylıq, rüblük və illik)**

Hesabat sığortaçıları (təkrarsığortaçıları) tərəfindən hesabat dövründən  
sonrakı ayın 10-a qədər təqdim edilməlidir.

Sığortaçının (təkrarsığortaçının) adı: \_\_\_\_\_

Hesabat dövrü \_\_\_\_\_ il

*ilin əvvəlindən artan yekunla*

*manatla*

| Göstəricilər |  | Hesablanmış sığorta<br>(təkrarsığorta)<br>haqları |
|--------------|--|---|
|              | <b>1</b>   | <b>2</b>  |
| A1           | <b>Sığorta haqları hesablanmışdır- cəmi :</b>                              |   |
| B1           | <b>o cümlədən könüllü sığortalar üzrə - cəmi :</b>                         |   |
| C1           | <b>Həyat sığortası üzrə</b>  |   |
|              | <b>o cümlədən :</b>  |   |
| C2           | həyatın ölüm halından sığortası  |   |
| C3           | həyatın yaşam sığortası  |   |
| C4           | annuitet sığortası   |   |
| C5           | əmək qabiliyyətinin sığortası  |   |
| C6           | sağalmaz xəstəliklərdən sığorta  |   |
| D1           | <b>Qeyri-həyat sığortası üzrə</b>  |   |
|              | <b>o cümlədən :</b>  |   |
| E1           | <b>Şəxsi sığorta</b>   |   |
|              | <b>o cümlədən :</b>  |   |
| E2           | fərdi qəza və xəstəlik sığortası   |   |
| E3           | tibbi sığorta  |   |
| E4           | səfər sığortası  |   |
|              | şəxsi sığortaya aid olan digər siniflər                                    |   |
|              | o cümlədən   |   |
|              | -  |   |
| F1           | <b>Əmlak sığortası</b>   |   |
|              | <b>o cümlədən :</b>  |   |
| G1           | <b>əmlakın sığortası</b>   |   |
|              | <b>o cümlədən :</b>  |   |
| G2           | əmlakın yanğından və digər risklərdən sığortası                            |   |
| G3           | avtonəqliyyat vasitələrinin sığortası                                      |   |
| G4           | dəmiryol nəqliyyatı vasitələrinin sığortası                                |   |
| G5           | hava nəqliyyatı vasitələrinin sığortası                                    |   |
| G6           | su nəqliyyat vasitələrinin sığortası                                       |   |
| G7           | yüklərin (nəqliyyat) sığortası   |   |
| G8           | kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası                         |   |
| G9           | kənd təsərrüfatı heyvanlarının sığortası                                   |   |
|              | əmlakın sığortası ilə bağlı digər siniflər                                 |   |
|              | o cümlədən :   |   |
| G10          | işçilərin dələduzluğu sığortası  |   |
| G11          | pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta                      |   |
| G12          | titul sığortası  |   |
| H1           | <b>mülki məsuliyyətin sığortası</b>  |   |
|              | <b>o cümlədən :</b>  |   |
| H2           | avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası       |   |
| H3           | dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası |   |

|     |  |  |
|-----|--|--|
| H4  | hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| H5  | su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| H6  | yük daşıyanın mülki məsuliyyətinin sığortası   |  |
| H7  | mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası  |  |
| H8  | peşə məsuliyyətinin sığortası  |  |
| H9  | işəgötürənin məsuliyyət sığortası  |  |
| H10 | ümumi mülki məsuliyyətin sığortası   |  |
| H11 | hüquqi xərclərin sığortası   |  |
|     | mülki məsuliyyətin sığortası üzrə digər siniflər :   |  |
|     | o cümlədən :   |  |
|     | -  |  |
| I1  | <b>kredit sığortası</b>  |  |
|     | <i>o cümlədən :</i>  |  |
| I2  | kreditlərin sığortası  |  |
| I3  | ipoteka sığortası  |  |
|     | kreditlərin sığortası üzrə digər siniflər  |  |
| J1  | <b>qarışıq maliyyə risklərinin sığortası</b>   |  |
|     | <i>o cümlədən :</i>  |  |
| J2  | əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta  |  |
| J3  | işin dayanması ilə bağlı risklərdən sığorta  |  |
| K1  | <b>İcbari sığortalar üzrə -cəmi</b>  |  |
|     | <b>o cümlədən :</b>  |  |
| K2  | MM deputatların icbari şəxsi sığortası   |  |
| K3  | tibbi personalın AIDS-dən sığortası  |  |
| K4  | hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası  |  |
| K5  | məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası  |  |
| K6  | dövlət qulluqçuların icbari sığortası  |  |
| K7  | diplomatik nümayəndələrin icbari sığortası   |  |
| K8  | auditorların peşə məsuliyyətinin icbari sığortası  |  |
| K9  | İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |  |
| K10 | daşınmaz əmlakın icbari sığortası  |  |
| K11 | daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası   |  |
| K12 | avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası  |  |
| K13 | sənişinlərin icbari fərdi qəza sığortası   |  |
| L1  | <b>Sığorta ödənişləri - cəmi :</b>   |  |
| M1  | <b>o cümlədən könüllü sığortalar üzrə - cəmi :</b>   |  |
| N1  | <b>Həyat sığortası üzrə</b>  |  |
|     | <b>o cümlədən :</b>  |  |
| N2  | həyatın ölüm halından sığortası  |  |
| N3  | həyatın yaşam sığortası  |  |
| N4  | annuitet sığortası   |  |
| N5  | əmək qabiliyyətinin sığortası  |  |
| N6  | sağalmaz xəstəliklərdən sığorta  |  |
| O1  | <b>Qeyri-həyat sığortası üzrə</b>  |  |
|     | <b>o cümlədən :</b>  |  |
| P1  | <b>Şəxsi sığorta</b>   |  |
|     | <b>o cümlədən :</b>  |  |
| P2  | fərdi qəza və xəstəlik sığortası   |  |
| P3  | tibbi sığorta  |  |
| P4  | səfər sığortası  |  |
|     | şəxsi sığortaya aid olan digər siniflər  |  |
|     | o cümlədən   |  |
|     | -  |  |
| Q1  | <b>Əmlak sığortası</b>   |  |
|     | <b>o cümlədən :</b>  |  |
| R1  | <b>əmlakın sığortası</b>   |  |
|     | <b>o cümlədən :</b>  |  |
| R2  | əmlakın yanğından və digər risklərdən sığortası  |  |
| R3  | avtonəqliyyat vasitələrinin sığortası  |  |
| R4  | dəmiryol nəqliyyatı vasitələrinin sığortası  |  |
| R5  | hava nəqliyyatı vasitələrinin sığortası  |  |
| R6  | su nəqliyyat vasitələrinin kasko sığortası   |  |
| R7  | yüklərin (nəqliyyat) sığortası   |  |
| R8  | kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası   |  |
| R9  | kənd təsərrüfatı heyvanlarının sığortası   |  |

|     |  |  |
|-----|--|--|
|     | əmlakın sığortası ilə bağlı digər siniflər   |  |
|     | o cümlədən :   |  |
| R10 | işçilərin dələduzluğu sığortası  |  |
| R11 | pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta  |  |
| R12 | titul sığortası  |  |
| S1  | <b>mülki məsuliyyətin sığortası</b>  |  |
|     | o cümlədən :   |  |
| S2  | avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| S3  | dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| S4  | hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| S5  | su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası   |  |
| S6  | yük daşıyanın mülki məsuliyyətinin sığortası   |  |
| S7  | mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası  |  |
| S8  | peşə məsuliyyətinin sığortası  |  |
| S9  | işəgötürənin məsuliyyət sığortası  |  |
| S10 | ümumi mülki məsuliyyətin sığortası   |  |
| S11 | hüquqi xərclərin sığortası   |  |
|     | mülki məsuliyyətin sığortası üzrə digər siniflər :   |  |
|     | o cümlədən :   |  |
|     | -  |  |
| T1  | <b>kredit sığortası</b>  |  |
|     | o cümlədən :   |  |
| T2  | kreditlərin sığortası  |  |
| T3  | ipoteka sığortası  |  |
|     | kreditlərin sığortası üzrə digər siniflər  |  |
| U1  | <b>qarışıq maliyyə risklərinin sığortası</b>   |  |
|     | o cümlədən :   |  |
| U2  | əmlakın bazar qiymətinin düşməsi riskindən sığorta   |  |
| U3  | işin dayanması ilə bağlı risklərdən sığorta  |  |
| V1  | <b>İcbari sığortalar üzrə -cəmi</b>  |  |
|     | o cümlədən :   |  |
| V2  | nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası  |  |
| V3  | sərnişinlərin icbari sığortası   |  |
| V4  | icbari ekoloji sığorta   |  |
| V5  | yanğından icbari sığorta   |  |
| V6  | MM deputatların icbari şəxsi sığortası   |  |
| V7  | tibbi personalın AIDS-dən sığortası  |  |
| V8  | hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası  |  |
| V9  | məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası  |  |
| V10 | dövlət qulluqçuların icbari sığortası  |  |
| V11 | diplomatik nümayəndələrin icbari sığortası   |  |
| V12 | auditorların peşə məsuliyyətinin icbari sığortası  |  |
| V13 | İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |  |
| V14 | daşınmaz əmlakın icbari sığortası  |  |
| V15 | daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası   |  |
| V16 | avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası  |  |
| V17 | sərnişinlərin icbari fərdi qəza sığortası  |  |

İdarə heyətinin sədri \_\_\_\_\_

M.Y.

Baş mühasib \_\_\_\_\_